





# Aqrar inkişafın “Ağılı Kənd” mərhələsi

*Əvvəl 1-ci sah.*

Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı elave tədbirlər haqqında” sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, elave istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədiyle Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsatit ayrılib. Ötən ilden başlayaraq stansiyada esaslı yenidənqurma işləri həyata keçirilib.

Məlumat verildi ki, stansiyanın ümumi ərazisi 5 hektar, tikintili sahəsi 2 min kvadrat-metrden çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri iklimbertabəlli olmaqla laboratoriya və inkubatorlarla mərkəzi, hemçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdú ailələrin yemləməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdú cins və hibridlərin yüksəkkeyfiyyəti ilkin materialının hazırlanması, çoxaldırılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənayə grenəsi ilə yeri istehsal hesabına təmin edilmişdir nezərdə tutulub. Stansiyada her 2 min ton yaş barama istehsalı təmin edəcək 4 min qutu hibrid ipəkqurdú toxumunu, eyni zamanda 4 kilogram superelit və 50 kilogram elit sinifinə aid ipəkqurdú toxumlarının istehsalı planlaşdırılır.

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəsi verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsnə əhəmiyyətli malikədir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Həzirdə stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işe düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər ise mövsum işlər təmin olunacaq.

Prezident İlham Əliyeva və birinci xanım Mehriban Əliyevaya müəssisədə sünə yemin yaradılmış istiqamətində davam etdirilən tədqiqatlar haqqında məlumat verildi.

Qeyd olundu ki, burada tut yarpağının, qarğıdalı nişastasının, aktivləşdirilmiş mayanın, vitamin qarışığının və məmərə torzunun hazırlanması



nəzərdə tutulur. Bu layihə il boyu barama məhsəli istehsalının 6 min tona çatdırılmasına, toxum istehsalının sürətləndirilməsinə, emal müəssisələrinin davamlı fealiyyətini və kənd əhalisinin daimi işlətəminə nəzərdə tutur.

Dövlət başçısına və birinci xanımımsa stansiyada “Ağılı Kənd” - “Dövlət Kənd İnkışafı layihəsi” barədə də məlumat verildi.

Bildirildi ki, bu innovativ layihə kənd əhalisinin və infrastrukturun yeni texnoloji həllərlə təmin edir. Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağılı suvarma sistemləri, elektron və SMS məlumatlandırma daxilidir. Bundan başqa, ağılı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazarə rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazarə rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. Layihə “Ağılı Dövlət İdareciliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, “bir pəncəre” sistemi, GIS əsaslı real zamanda nezəret və ağılı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.

Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, qazanxana, müxtəlif təyinatlı su anbarları da inşa olunub.

Görülən bu işlərin əsas məqsədi ölkədə ipəkçiliyin dayanığı əsaslarında inkişafına nail olmaqdır. İpek emalı sənayesinin xammal təminatını yükseltmək, istehsal edilən məhsulun keyfiyyətini və hemçini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. Bu məqsəde nail olmaq üçün baramaçılıqda və ipəkçilik sənəyinə investisiyaların cəlb olunmasının təsviqi, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səməralı iqtisadi dəstək məxanizminin formalasdırılması, məvcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut ağaclarının məhsətdarılarının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdú cinsləri və hibridlərinin yaradılması, bəsəhəde sənayenin müasir texnologiyalar əsasında təşkil və digər müümələr nəzərdə tutulur.

## 13 kəndə, 4 min nəfər əhaliyə yeni yol



Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax-Qıpçaq-Ağayızı avtomobil yolu açılışında əşəklər yenidən qurulması Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən heyata keçirilib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhaliyin rahat gedisi-gelişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq.

Qeyd olundu ki, Qax-Qıpçaq-Ağayızı avtomobil yolu uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzunmüddəd əsaslı temir edilmişdir.

Avtomobil yolu inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyatın olasılığının yaxşılaşdırılmasında, hemçinin bu bölgədə təsərrüfatın inkişafında mühüm rol oynayacaq. Bu yolu müasir seviyəyə yenidən qurulması istismar olunduğundan yol geyimi və yolu əsasi, hemçinin torpaq yatağı sel sularının təsirindən yuvalara deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalarlar emalə galmışdır. Müvafiq olaraq III və IV texniki dərcəclərə aid olan ikizlənlər hərəkət hissələrinin inşası yüksək keyfiyyətə, bütün texniki tələblərə və ardıcılığa uyğun aparılib. Layihə çərçivəsində yerləri sualtıdır, təsirindən yararlanan borular quraşdırılıb, sıqnal direktori, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri təkrarlanıb. İnşaat işləri zamanın Qax şəhərinin girişində yolu dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Hemçinin ümumi uzunluğu 69 metr olan iki köprü temir edilib.

Avtomobil yolu inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyatın olasılığının yaxşılaşdırılmasında, hemçinin bu bölgədə təsərrüfatın inkişafında mühüm rol oynayacaq. Bu yolu müasir seviyəyə yenidən qurulması istirak edib.

Avtomobil yolu inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyatın olasılığının yaxşılaşdırılmasında, hemçinin bu bölgədə təsərrüfatın inkişafında mühüm rol oynayacaq. Bu yolu müasir seviyəyə yenidən qurulması istirak edib.

hem yüksək sənirin daşınmasını xeyli yaxşılaşdırıcı, yetişdirilən sənir hissələrinin rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə de xidmət göstərəcək. Eyni zamanda, yol boyu yaşayan əhəalinin sosial rifahının yüksəlməsi imkan verəcək. Bu yolu ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürçüstən ilə dövlət serhədi avtomobil yoluñdan ayrılmış işə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırıb.

Dövlət başçısına Yevlax-Zaqatala-Gürçüstən ilə dövlət serhədi avtomobil yoluñun 124-164 kilometrlik hissəsinə əhatə edən Zaqatala-Balakən-Mazımcıq hissəsinin əsası temir olunması bərada da məlumat verildi. Bu yolda əsaslı temir işləri Prezident İlham Əliyevin imzaladığı sərəncamda əsasən yüksək keyfiyyətə aparılib. Əsaslı temir olunan yoluñun 40 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə iki metr enində çıxınlardır. Bütün işlər texnoloji ardıcılıqla riayət edilərək görürlüb.



9 metr çatdırılan hərəkət hissəsi daxildir. Tikinti layihəsinə əsasən yol boyu mövcud olan beş avtomobil köpüsünün əsası şəkilde temiri de aparılib. Suların ötürülməsi üçün yoluñ altında müxtəlif ölçülü 68 aded dəmir-beton borular quraşdırılıb. Bütün işlər texnoloji ardıcılıqla riayət edilərək görürlüb.

Əsaslı temir edilən Yevlax-Zaqatala-Gürçüstən avtomobil yoluñ turkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımcıq hissəsi 100 minden çox əhalinin yaşadığı iki rayonun inzibati əraziyindən keçməklə 16 yaşayış məntəqəsinin birləşdirilər. Temir işləri yol boyu yaşayan əhali ilə yanşı, yoldan istifadə edən bütün vətəndaşların ge-

nal və drenaj işləri görürlüb, rabitə və su xətlərinin yeri deyişdirilib, 4 yerde heyvanların keçidi inşa olunub. Tikinti işləri zamanı Qum çayı üzərində üzünlüyü 23,2 metr və Süzgəç çayı üzərində üzünlüyü 46 metr olan dəmir-beton körpülər tikilib. Dərəne, Atagar, Muxaxal və Lekit çayları üzərində yerləşən mövcud körpülərde işə əsaslı bərpa və bərkitmə işləri aparılib.

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının canub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yoluñ bir hissəsidir. Yol xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətinin yaxşılaşdırılmasına imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırlıda mövcud olan yol məsafəsi xeyli qısalacaq.

Sonra Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağayızı avtomobil yoluñ remizi açılışını bildirən təşdiyi kəsdi. Sonda xatirə şəkli çəkdi.

Layihə çərçivəsində 52 əedad suötürəcü boru tikilib, beton ka-







# Azərbaycan brendi olan “ASAN xidmət”in təcrübəsi dünyada öyrənilir

# Prezident İlham Əliyevin çıxışı



Əvvəli 5-ci səh.

- Sabahınız xeyir olsun.  
Sizi Şəki "ASAN Həyat" Kompleksinin açılışı münasibətələ  
ürəkden təbrük edirəm, sizə fəaliyyətinizdə uğurlar arzula-  
yıram. Mən çox şadam ki, Şə-  
ki şəhərində belə gözəl kom-  
pleks yaradılıb və işə başla-  
yıbdır. Burada Şəki gəncləri  
fürsət iş yerləri yaradılıbdır.  
Sizə 190 iş yeri təqdim edilir.  
Şadam ki, burada işləyənlə-  
rin mütləq əksəriyyəti gənc-  
lərdir, o cümlədən qızlardır.  
Eyni zamanda, mənə verilən  
məlumatə görə, kompleksdə  
50 könülü fəaliyyət göstərə-  
cək. Beləliklə, vətəndaşlara  
240 nəfər ən yüksək səviyyə-

sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsədüfi deyil ki, vətəndaşların "ASAN xidmət" fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənəmə əmsali

də çatacağıq. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləlik-lə, bölgelərdə "ASAN xidmət" mərkəzlerinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.

və biz tədricən bu hədəfə də  
etmiriz.

hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır.

"ASAN" son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir. Mən dəfələrlə demisəm, o sahələr ki, bu gün vətəndaşlar tərəfindən bəyənilmir, narazılıq doğurur, o sahələr "ASAN xidmət" in yaradırı. "ASAN" aktivistləri

fərqlənən şəhərdir. Şəkin tarixi simasını qorumaq hə bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf etdir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur yihələri icra edilir. Deyə biləm ki, son illər ərzində gərəklənmiş işlər nəticəsində qalıcılaşdırma 82 faizə çatıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümələ Şəkinin 87 meqavat gücündə elektrik stansiyası tikilmişdir. İlk kez biz Şəkinin içməli su layihəsinin icrası ilə məşğul oluyoruz. Mən göstəriş vermişəm, lakin bu layihənin icrası daha sürətli getin.

naqpərvərliyi. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, biz çalışmalıyıq və çalışacağıq ki, Şəki rayonunu daha da sürətli inkişaf etdirib, bu gü-  
neşədən əllərini təpmamış

nə qədər öz həllini tapmamış bütün məsələləri həll edək. Şəki-Balakən yoluñun təmiri tam başa çatıb. Əvvəlki səfərlərdə mən Şəki-Qax avtomobil yoluñun açılışını etmişəm. İndi Bakı-Şəki yoluñun tam işe salınması istiqamətində böyük işlər gedir. Hər iki istiqamətdə - həm Yevlax, həm Şamaxı istiqamətində gedən yolların mütləq eksəriyyəti çox gözəl səviyyədədir. Yeni, gelecəkdə Şəkinin sürətli inkişafı üçün əlavə tədbirlər görüləcək. Bu səfər nəticəsində Şəki şəhərində 960 şagird yerlik yeni məktəbin, 48 mənzilli evin tikintisi ilə bağlı sərəncam imzalanacaqdır. Digər layihələr icra ediləcək. Şadəm ki, Şəki şəhərində gözəl “ASAN Həyat” kompleksi fəaliyyət göstərir. Sizi bu gözəl hadisə münasibətile bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Vətəndaşlara yaxşı xidmət göstərin. Sağ olun.

Sonda xatirə şəkli çəkdi-  
llik.

# Uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki şəhərində qarışq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak ediblər.

AZERTAC xəber verir ki, dövlət başçısı və birinci xanım uşaq evinin rəmzi açılışını bildirən lenti keşdilər.

Son illər ölkəmizdə həyata keçirilən tədbirlər sırasında körpələr və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı böyük rəqbatlı qarşılıdır. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycanda bu sahədə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilir. Bu vacib tədbirlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, bilikli, savadlı, geniş dünyagörüşüne malik gənc nəslin yetişdirilməsinə yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulub, regionlarda müasir tələblərə cavab verən uşaq bağcaları və məktəblər tikilib. Uşaqla-

1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ildək bu məqsədə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışq tipli uşaq evi fəaliyyət göstərirdi. Uşaq evinin yerləşdiyi bina qəzalı və ziyyətde olduğundan və mövcud infrastruktur rahat məskunlaşma-ya imkan vermədiyindən burada uşaqlar lazımi səviyyədə xidmət göstərmək mümkün deyildi. 2017-ci ildə Heydər Əliyev Fondunun nümayəndələri Şəki qarışq tipli uşaq evinin binasının mövcud şəraiti ilə tanış olublar. Uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təpşiriqinə əsasən, və-



ni binanın inşasına başlanılıb. Şekil 1'de seenin inşası için ayrılmış alanın ölçüsü 2 min kvadratmetreden çok olan ikimərtəbəli bina inşa ediliib.

şa edilib.


Binanın layihelendirilməsi zamanı uşaq evində məskunlaşacaq uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili baxımından infrastrukturun qurulması əsas götürülüb. Eyni zamanda, tikinti prosesinde Şəki şəhərinin memarlıq əslubunun qorunub saxlanılmasına diqqət yetirilib. Belə ki, binanın fasadı və hasar Şəki şəhərinin memarlıq əslubuna uyğun olaraq üzlük daşlarla üzənib. Bildirildi ki, uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşıdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, müsiki otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və camışxana var. Burada eyni zamanda, məktəbəqədər yaş qrupları

də inşa olunması bir daha sübut edir ki, fond bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir. Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir. Uşaq evinin ərazisində açıq havada min kvadrat-metr sahəsi olan idman meydancası qurulub. O cümlədən, uşaqların açıq havada istirahətini təmin etmək məqsədilə kölgəliklər və kiçik yaşı uşaqlar üçün oyun meydancası yaradılıb. Ərazidə yaşlılıq zonası salınıb, müxtəlif meyvə ağacları və digər ağaclar əkilib. Binanın yerləşdiyi ətraf ərazi abadlaşdırılaraq asfalt və daş döşənib, işıqlandırma sistemi quraşdırılıb. Binada inzibati-tesərrüfat tələbələrini ödəyen zirzəmi inşa olunub, daimi su, istilik və soyutma sistemi, generator, stabilizator, eləcə də yanğınxəbərverici və videomüşahidə sistemləri qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədivə edilib.



# “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur

Məqsəd əhalinin məşgulluq səviyyəsini artırmaqdır



Oktabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki sofraları çərçivəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər.

AZERTAC xəber verir ki, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirdi lətiş.

“ASAN xidmet”in təbəqiyində olan “ABAD” - Aile Biznesinə Asan Dəstək publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-ci ilde imzaladığı fərmanla esasən yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşgulluq seviyəsinin artırılmasına təmin etmək olan “ABAD” rəqəbatqabiliyyəti ailə təsərrüfatlarının formallaşdırılmasına destek verir, sosialyönlü layihələrin həyatına keçirilməsində birləşən iştirak edir. “ABAD” öz fəaliyyətinin regional mərkəzlər vasitəsilə qu-rur. Masallı, Balakan, Quba rayonlarında artıq beş mərkəz fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahə-



sində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihələrinin müraciətində “ABAD”-ci ailələrin müərbbə, cəm, et və süd məhsullarının istehsal üçün xüsusi konteynerləri verilib. İndiya qədər dekorativ-tətbiqi sənətə məşqül olan 100-dən çox və kənd təsərrüfatından çalışmış onlarca ailəyə dəstek göstərilib. Satisfalar təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakının müxtəlif yerlərində, hemçinin Şamaxı rayonunun De-

mirci kəndində mərkəzlər açıb. Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları, əmək və səhih ailələr üçün ümumiyyətde 68 menzilli 3 yaşayış binası inşa edilmiş, rayon Mərkəzi Xəstəxanası, rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gəncər Şahmat idman Mərkəzi esaslı temir olunmuş, en müasir teleblər cavab veren turizm obyektləri, 21 yeni ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bündən başqa, əhəmən su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırılmış, “Ulu Ağro” MMC-nin agroparkı və digər iri istehsal müəssisələri yaradılmış, 7 minden çox yeni iş yeri açılmış, genişməyiş abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehber tutaraq **qərara alıram**:

- Qax rayonunun Əlibəyli kəndində 216 sağird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

## Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehber tutaraq, Qax şəhərində istismar müdafiət başa çatmış 3 ikimərtəbəli binanın sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Qax rayonunun Əlibəyli kəndində 216 sağird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsində nezərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu serəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu serəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbinin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nezərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirler Kabinetini bu serəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2018-ci il



Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaq

Hörməti cənab Prezident!

Əriz qardaşım!

Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətə Sizi və Sizin səmənzadə bütün xalqınızı şəx-sən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlb-den tebriz edirəm.

Bu gün qardaş Türkiye özünün hərətəfli və dinamik in-kışaf ilə dünyadan en qabaqcıl ölkələr sırasında qərər tut-müşdür. Sizin rəhbərliyinizdə həyata keçirilən islahatlar, iri-miqyaslı infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin gündən-günə artmasına xidmət edir. Türkiye həmçinin dün-yada və regionda cərayə edən proseslərde fəal rol oynaya-raq qətiyyətli mövqə nümayiş etdirir.

Öləmin ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ikitərəfi münasibətərimizin əsası teşkil edən müttəfiqliyi-miz və strateji tərəfdəşliyimiz bundan sonra da bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaqdır.

Bələdi eləmdər günde Size möhkəm cənablığı, xoş-bəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiye xalqına daim süh və firavənlilik dileyirəm.

Hörmətə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2018-ci il

## Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Donald Trampa

Hörməti cənab Prezident!

Pittsburg şəhərində sinəqoqa silahlı hücum neticəsində insan tələfati barede xəber məni olduqca kəderləndirdi.

Baş vermiş bu faciə ilə eləqədar Siza, hələk olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2018-ci il

## İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Coko Vidodoya

Hörməti cənab Prezident!

Ölənizdən baş vermiş təyyare qəzəsi neticəsində çox-sayılı insan tələfati xəberindən son derecə kəderləndim.

Baş vermiş faciə ilə eləqədar Siza, hələk olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2018-ci il

## Şəki şəhərində əhalinin mənzil-məşət ərafinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkəmiz qədim şəhərlərindən və

medeniyət mərkəzlərindən biri hesab edilən Şəki şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət programlarının uğurları icrası neticəsində bəzən gələcək dövrlərdən nezərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

1.

Şəki şəhərində 960 sağird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi üçün Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehber tutaraq **qərara alıram**:

1. Şəki şəhərində 960 sağird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi üçün Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehber tutaraq, Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində 960 sağird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi üçün Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehber tutaraq, Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəhərində istismar muddəti başa çatmış 5 ikimərtəbəli binaının sakınlarının menzil-məşət ərafinin yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Şəki şəh

Azərbaycan-Türkiyə münasibətləri bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır



Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul teşkil edilib. AZERTAC xəber verir ki, Türkiyənin Azərbaycandakı sefəriyinin teşkil etdiyi rəsmi qəbulda əvvələc Azərbaycanın və Türkiyənin dövlət himmləri səsləndirilib.

Səfir Erkan Özoral tədbirdə Türkiye Respublikasının Prezidenti Recep Tayyib Ərdoğanın Cumhuriyyətin yaranmasının 95-ci ildönümü münasibətilə xalqın müraciətinə oxub.

Müraciətdə Türkiye xalqını Cumhuriyyət bayramı münasibətini təbrik edən Prezident münəqşiliyin qazanılması yolunda qehrəmənlərlə göstərən her bir türk övladının xatirəsinə entirəməli anlılığındır. Qeyd edilir ki, 2016-ci il 15 iyul dövlət cəvrişilən cəhəd və terrorla mübarizə zamanı canlarından keçmiş bütün qəhrəman vətən övladlarının eziż xatirəsi her zaman qılınır.

Türkiyə Prezidenti müraciəti dəngüli demokratiya və iqtisadiyyat yolunda atılan her addımı ölkənin parlaq geleceyi üçün yandıran bir işq kimi deyərləndirdi. Bildirildi ki, İstanbulda istifadəyə verilən yeni hava limanının yüksək bütün qəhrəman vətən övladlarının eziż xatirəsi her zaman qılınır.

Türkiyənin her bir uğurunun bölgədəki və

dünyadakı bütün mezmurların üzüyindəki ümidiçiçələndirdi. Böyük təbrik edildi. "Məhz bu sabəbdəndir ki, ölkəmizin iqtisadiyyatı dördüncü 17-nin böyük iqtisadiyyatından biri olduğunu halda, humanitar yardım məsesindən ilə sıradır. Hər kesin qapısını bağladığı qacqınları evini, üreyini açan Türkiyə olsun".

Müraciətin sonunda Prezident 95 illiyinin qeyd edildi. Türk Cümhuriyyətinin əbədi yaşaması üçün bundan sonra da tam gücləri ilə çalışacaqlarını diqqətən çatdırıb.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov rəsmi qəbulda çıxış edərək Türkiye Respublikasının 95-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və hökuməti adından qardaş Türkiye xalqını və dövlətin təbrik edib, TürkİYE dəvamlı süh, firavınlıq, yeni nüaliyyətlər və çəkənlənmə arzulayıb.

"Bəzən Türk xalqı Cümhuriyyətin 95 illiyi ilə yanaşı, daha bir bayramı - tarixi İstanbul şəhərinə yeni hava limanının açılışını qeyd edir. Bu nəinki Türkiyəde, eləcə də dün-yada həyata keçirilən nehən layihələrdən biridir. Bu mühüm hadisə münasibətlərə də Türkiye xalqını, Prezidentin təbrik edirik" - deyə Azərbaycanın Baş naziri vurğulayıb.

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri milli, mənəvi və mədəni dövrləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birine bu qədər yaxın olan ikincisi bir numurə göstərmək mümkün deyil. Bu menədən türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevincini bizim sevincimiz, kədər biləcək həkimlərimizdir", əməkçilər Heydər Əliyevin "Bir millet, iki dövlət" ifadələri münasibətlərimizə eşlə mahiyyətini ektdirlər.

İftixarla qeyd etmək lazımdır ki, Qurtuluş savasından sonra çox mürkebbək və ziddiyətli bir beynəlxalq vəziyyətdə Türkiye Cümhuriyyətinin elan edilmesi XX esrin məmənə hədələrindən idi. Keçən dövr ərzində Türkiye Cümhuriyyəti hərəkətlərinə təsdiq edərək, xalqına minnətdərliyin bildirildi.

Ömərin ki, Azərbaycan ile Türkiye arasında uzun illərin sinağında çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin strateji hədəflərinin çatmasına mühüm rol oynayacaq".

Tədbirdə dövlət və hökumət rəsmləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycan səfərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

## Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin növbəti icası

Oktabrın 29-da Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin növbəti icası keçirilib.

AZERTAC xəber verir ki, komitənin sədri Əli Hüseynli gündəliklə daxil edilən Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apəlyasiya məhkəmələrinin həkimlərinin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəmə" informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artırmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin təyin edilməsi barədə məsələləri əlaqədar malumat verib. O, son illər məhəmət sisteminde həyata keçirilən tədbirlər barədə danışır. "Elektron Məhkəm



# Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsi haqqında

## Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1 hissəsinin 5-ci bindini rehber tətaraq **qərara alırmışdır**.

**Maddə 1.** Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsinin gelirleri 22 917 500,0 min manat, xərcləri 24 780 100,0 min manat (o cümlədən, mərkəzədirilmüş gelir-

ləri 22 180 734,0 min manat, yerli gelirləri 736 766,0 min manat, mərkəzədirilmiş xərcləri 23 939 288,0 min manat, yerli xərcləri 840 812,0 min manat) məbləğindən təsdiq edilsin.

**Maddə 2.** Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsinin gelirleri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

| Sıra №-si  | Gelirlərin mənbələri | Məbləğ (min manat) |
|--|----------------------|--------------------|
| 1  | 2                    | 3                  |
| 2.1. Fiziki şəxslərin gelir vergisi  | 880 000,0            |                    |
| 2.2. Hüquq şəxslərin mənfəət (gelir) vergisi   | 2 670 400,0          |                    |
| 2.3. Hüquq şəxslərin torpaq vergisi  | 45 000,0             |                    |
| 2.4. Hüquq şəxslərin əmlak vergisi   | 211 000,0            |                    |
| 2.5. Əlavə dəyər vergisi   | 4 097 600,0          |                    |
| 2.5.1. Azərbaycan Respublikasının arazisine malların idxlalına görə əlavə dəyər vergisi  | 2 293 600,0          |                    |
| 2.6. Sadələşdirilmiş vergi   | 322 000,0            |                    |
| 2.7. Aksızlar  | 927 000,0            |                    |
| 2.7.1. Azərbaycan Respublikasının arazisine malların idxlalına görə aksızlar   | 325 000,0            |                    |
| 2.8. Yol vergisi   | 114 000,0            |                    |
| 2.8.1. Azərbaycan Respublikasının arazisine idxlal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahiblərinə tərəfindən ödənilən yol vergisi                                       | 32 000,0             |                    |
| 2.9. Mədən vergisi   | 133 000,0            |                    |
| 2.10. Görnük rüsumları   | 801 000,0            |                    |
| 2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxmışdır) ölkədaxili topdansatlı qiyməti arasındaki fərdən yığımlar | 136 000,0            |                    |
| 2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar   | 69 148,0             |                    |
| 2.13. Səhmlərindən dövlətin payı olan müəssisələrdən alınan dividendler  | 3 920,0              |                    |
| 2.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi)  | 11 364 300,0         |                    |
| 2.15. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındaki torpaqların icarəyə verilməsindən daxilolmalar   | 8 000,0              |                    |
| 2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar   | 8 000,0              |                    |
| 2.17. Dövlət rüsumu  | 190 000,0            |                    |
| 2.18. Bütçə təşkilatlarının ödənişli xidmətləndən daxilolmalar   | 626 600,0            |                    |
| 2.19. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar  | 232 600,0            |                    |
| 2.20. Saır daxilolmalar  | 77 932,0             |                    |

**Maddə 3.** Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli bütçə fondu dövlət bütçəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalışdır:

|   |           |
|---|-----------|
| 3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli bütçə fondu   | 322 000,0 |
| 3.1.1. yol vergisi  | 114 000,0 |
| 3.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşışmalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | 7 000,0   |
| 3.1.3. idxlal olunan minik avtomobilərə tətbiq edilən aksızlar  | 31 000,0  |
| 3.1.4. idxlal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən görnük rüsumu   | 50 000,0  |
| 3.1.5. Azərbaycan Respublikasının arazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyen icazənin verilməsi üçün tutulan dövlət rüsumu                                  | 15 600,0  |
| 3.1.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşqların və yarımqoşqların texniki baxışdan keçiriləcək üçün tutulan dövlət rüsumu               | 16 200,0  |
| 3.1.7. Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsinin mərkəzədirilmiş gelirlərindən ayrılan vəsait   | 88 200,0  |

**Maddə 4.** Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

**Maddə 5.** Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixracı bağlı xərcləri çıxmışdır) ölkədaxili topdansatlı qiyməti arasında fərdən yığımlar və istifadəsindən vergi, faizlər, maliyyə sankısiyaları və inzibati carimələr üzrə digər borclarının ödənilməsinə aid edilir.

**Maddə 6.** Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsinin mərkəzədirilmiş gelirlərə aşağıdakı mənbələri hesabına formalışdırılmalıdır:

| Sıra №-si   | Xərclərin istiqamətləri | Məbləğ (manatla) |
|---|-------------------------|------------------|
| 1   | 2                       | 3                |
| 8.1. Ümumi dövlət xidmətləri  | 3.871.822.550,0         |                  |
| 8.1.1. qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri  | 818.103.577,0           |                  |
| 8.1.2. beynəlxalq fealiyyət və beynəlxalq təşkilatlara üzvlükhäqı xərcləri  | 185.700.000,0           |                  |
| 8.1.3. elm xərcləri   | 133.458.274,0           |                  |
| 8.1.4. başqa kateqoriyalara aid edilməyen ümumi dövlət xidməti xərcləri   | 93.712.931,0            |                  |
| 8.1.5. dövlət borcuna və öhdəliklərinə xidməti ilə bağlı xərclər  | 2.334.787.768,0         |                  |
| 8.1.6. yerli bütçələr (bələdiyyələr) verilən dotsasiya  | 5.200.000,0             |                  |
| 8.1.7. yerli bütçələr (bələdiyyələr) verilən subvansiya   | 500.000,0               |                  |
| 8.1.8. Naxçıvan Muxtar Respublikasının bütçəsinə verilən dotsasiya  | 300.360.000,0           |                  |
| 8.2. Müdafiə  | 3.037.618.152,0         |                  |
| 8.2.1. müdafiə qüvvələri  | 1.494.074.656,0         |                  |
| 8.2.2. mili təhlükəsizlik   | 156.989.306,0           |                  |
| 8.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar   | 2.800.878,0             |                  |
| 8.2.4. diger kateqoriyalara aid edilməyen xərclər   | 1.383.753.312,0         |                  |
| 8.3. Məhkəmə Hakimiyyəti, hüquq-mühafizə və prokurorluq   | 1.551.995.982,0         |                  |
| 8.3.1. məhkəmə Hakimiyyəti  | 65.291.503,0            |                  |
| 8.3.2. hüquq-mühafizə   | 1.142.305.033,0         |                  |
| 8.3.3. prokurorluq  | 64.166.317,0            |                  |
| 8.3.4. diger kateqoriyalara aid edilməyen xidmətlər   | 280.233.129,0           |                  |
| 8.4. Təhsil   | 2.274.570.171,0         |                  |
| 8.4.1. məktəbəqədər təhsil  | 233.823.590,0           |                  |
| 8.4.2. ümumi təhsil   | 1.289.076.843,0         |                  |
| 8.4.3. ilk-peşə ixtisas təhsili   | 39.669.994,0            |                  |
| 8.4.4. orta ixtisas təhsili   | 44.847.216,0            |                  |
| 8.4.5. ali təhsil   | 46.128.523,0            |                  |
| 8.4.6. əlavə təhsil   | 2.247.302,0             |                  |
| 8.4.7. təhsil sahəsində digər müəssisə və tədbirlər   | 618.776.703,0           |                  |
| 8.5. Səhiyyə  | 1.048.272.500,0         |                  |
| 8.5.1. poliklinikalar və ambulatorialar   | 117.655.553,0           |                  |
| 8.5.2. xəstəxanalar   | 373.057.416,0           |                  |
| 8.5.3. səhiyyə sahəsində digər xidmətlər  | 6.816.380,0             |                  |
| 8.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar  | 5.211.716,0             |                  |
| 8.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər  | 545.531.435,0           |                  |
| 8.6. Sosial müdafiə və sosial təminat   | 2.553.387.016,0         |                  |
| 8.6.1. sosial müdafiə xərcləri  | 2.510.355.340,0         |                  |
| 8.6.1.1. sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının bütçəsinin balanslaşdırılması məqsədi ilə dövlət bütçəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait | 1.502.732.410,0         |                  |
| 8.6.2. sosial təminat xərcləri  | 42.971.676,0            |                  |
| 8.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar   | 60.000,0                |                  |
| 8.7. Mədəniyyət, inşəat, informasiya, bedən təbiyesi və diger kateqoriyalara aid edilməyen sahədə fealiyyət   | 358.744.528,0           |                  |
| 8.7.1. mədəniyyət və inşəat sahəsində fealiyyət   | 143.688.894,0           |                  |
| 8.7.2. radio, televiziya və nəşriyyat   | 63.697.421,0            |                  |
| 8.7.3. bedən təbiyesi, gəndər siyaseti və turizm  | 86.154.046,0            |                  |
| 8.7.4. diger kateqoriyalara aid edilməyen fealiyyət   | 65.204.167,0            |                  |
| 8.8. Mənzil və kommunal təsərrüfatı   | 360.330.273,0           |                  |
| 8.8.1. mənzil təsərrüfatı   | 54.404.847,0            |                  |
| 8.8.2. kommunal təsərrüfatı   | 283.029.291,0           |                  |
| 8.8.3. su təsərrüfatı   | 4.561.000,0             |                  |
| 8.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər   | 18.335.135,0            |                  |
| 8.9. Yanacaq və enerji  | 7.800.000,0             |                  |
| 8.9.1. enerji kompleksi   | 6.300.000,0             |                  |
| 8.9.2. yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar   | 1.500.000,0             |                  |
| 8.10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, baliqçılıq, ovçuluq və atraf mühitin mühafizəsi   | 834.730.368,0           |                  |

|   |                 |
|---|-----------------|
| 8.10.1. kənd təsərrüfatı                                      | 796.859.322,0   |
| 8.10.2. meşə təsərrüfatı                                      | 12.448.243,0    |
| 8.10.3. baliqçılıq və ovçuluq                                 | 2.996.802,0     |
| 8.10.4. atraf mühitin mühafizəsi                              | 14.684.206,0    |
| 8.10.5. hidrometeoroloji tədbirləri                           | 7.741.795,0     |
| 8.11. Sənaye, tikinti və faydalı qazıntılar                   | 6.844.661.800,0 |
| 8.11.1. tikinti   | 6.827.761.800,0 |
| 8.11.1.1. dövlət əsası vəsait qoyuluşu (investisiya xərcləri) | 6.825.200.00    |





## Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Ölkəmizdə adalet mühaməmədin səmərəliyinin artırılması üzrə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən artdıcılıq tədbirləri çərçivəsində məhkəmə sistemini yüksək hazırlıq və mənvi keyfiyyətlərlə malik hakimlər hesabına kompleksləndirməsinə xüsusi diqqət yetirilir. Məhkəmə-Hüquq Şurasından AZERTAC-a bildirilər ki, şurənin Fikret Məmmədovun sadriyili ilə keçirilən iclasında Ali ve Aprelyasiya instansiyası məhkəmələrindən vakanat olan 30 hakim statının kompleksləndirilməsi məqsədilə hakim korpusunun mövcud tərkibətən təhlil edilib, fealiyyəti müsbət qiymətləndirilir və peşəkarlığı ilə fərqlişen hakimlərin irəli çıxılmasına dair dövlət başçısına təkliflər verilib. Qeyd edilən təkliflər Azərbaycan Prezidenti tərəfindən müsbət dəyərlən-

dirilərək Milli Məclisə həmin namizədlərin təyinatına bağlı teqdimat göndərib.

Sura iclasında, hemçinin bildirilər ki, 2013-cü ilde yeni qaydalarla seçilərək təyin olunmuş 71 nefer hakimin ilkin selahiyəti müddətinin bitməsi ilə elədərən onların hər birin işi yerində öyrənilib, fealiyyətlərinə xarakterizə edən sənəd, material və məlumatlar toplanıb. Həmin hakimlərin fealiyyəti qiyamətləndirilməkən, vəzifələrinin öhdəsindən ləğv olmayı gələn şəxslərin selahiyət möddətlerinin uzadılmasına dair təkliflərin hazırlanmışdır.

Eyni zamanda, şəffaf prosedurlarla seçilmiş, o cümlədən coxşırımlı imtahanlarında müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə ləğv olunmuş 108 namizədə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərini.

## Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təpsirinə əsasən, mərkezi icra hakimiyəti organları rəhbərliyinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəline uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 27-28-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fealiyyətine və selahiyətine aid məsələlərə əlaqədər növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mütbət idmətindən AZERTAC-a bildirilər ki, Gəncə, Göygöl, Samux, Kelbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Dəşkəsen şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və

məcburi köckünlərdən müraciət edən 51 vətəndaş ilə görüşən nazir onların polis orqanlarının fealiyyəti ilə bağlı müraciətini şəxsnə dinişib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirinə aidiyi bəş idarə və xidmət reislərinə konkret təpsirinə verib. Müraciətçilərin böyük əksəriyyəti ele yerində öz həllini tapıb.

Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıyu, bəlgələrdə mütmələmələr vətəndaşların qəbulunun təkiline, icra orqanlarının rəhbərliyi tərəfindən müraciətərə operativ münasibət və həssas yanışmasının görə ölkə Prezidentinə minnətdərliq ediblər.

## Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Zəngilanda qeyri-qanuni əməllərini davam etdirir

Azərbaycanın Zəngilan rayonunun işğalından 25-ci ildən sonra əlaqədar Xarici İşlər Nazirliyinin mütbət idmətindən rəhbərliyinə vəzifəsini icra edən Leyla Abdullayeva açıqlama yayıldı. AZERTAC açıqlamayı minnətdərliy edib.

1993-cü ildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı herbi tecavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağılıq Qarabağ Müxtəlif Vilayətinin hüdudlarından kənara yerləşən və ümumiətə erzisi 730 kvadratkilometr olan Zəngilan rayonu Ermənistan silahlı qüvvələrinə tərəfindən işğal olub. Cəbrayılın və digər həmşərdən rayonların işğalından sonra mühasirə halına düşmüş Zəngilan iki aydan sonra şübhətli məqəvət göstərib.

Təcavüz nəticəsində 85 yaşlış məntəqəsindən ibarət Zəngilan rayonunun əhalisi etnik temmizləməye məruz qalıb. İşğal nəticəsindən cöxlü sayıda yaşışçı binalar, sənaye və kənd təsərrüfatı müəssisələri, təhsil, sehiyyə və medeniyət ocaqları, o cümlədən qədim dəb abidələri olan tərix muzeyi və s. yandırılmışdır.

BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçılar tərəfindən işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra işğalçılar tərəfindən işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb.

İşğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Zəngilanın işğalı işğalçı qüvvələrinin tərtibli işğalı ilə başlayıb. BMT Təhlükəsizlik Şurasının 884 sayılı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunu işğal etmələri kəskin şəkildə pişənlilik və Azərbaycanın cənub serhədleri boyunca humanitar fəlakətinə yaranması vətəndaşların işğalı ilə bağlıdır.

Z



## BİLDİRİŞ

"Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən Pirallahi Sənaye Parkının 30 hektar ərazisinin qaz xətti üzrə tikinti işlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

Təkliflər sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən "ALP-2010" MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Tender komissiyası



# Beynəlxala aləm

## HADİSƏLƏR, FAKTLAR

### Gürcüstanın Prezidenti ikinci turda seçiləcək



Gürcüstəndə keçirilmiş prezident seçkilərinə namizəd olan heç birinci turda qəlebə üçün lazım olan 50 faizi ses göstəricisini əldə edə bilməmişdir. Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.

Seçkilərin favorit hesab olunan sabiq xarici işlər naziri və müstəqil namizəd Salome Zurabishvili 38,6 faiz ses toplamış, keçmiş hakim "Vahid milli hərəkat" partiyasının nümayəndəsi Qriqol Vaşadze

37,74 faizlik nəticə göstərmüşdür. "Avropa Gürcüstanı" partiyasından olan namizəd David Bakradze (10,94 faiz) üçüncü yerde qərarlaşmış, Leyborislər Partiyasının lideri Şalva Natelashvili isə 3,76 faiz səsle dördüncü olmuşdur.

Vaşadze və Zurabishvili dekabrın 1-dek keçiriləcək ikinci turda qəlebə uğrunda mübarizə aparaçaqlar. Prezident seçkilərindən seçicilərin 46,74 faizi ses vermişdir.

### İndoneziyada sərnişin təyyarəsi dənizə düşdü



Cakartadan İndoneziyanın Banka adasındaki Pankalpinang şəhərində JT-610 reisi ilə ucan Boeing 737 sərnişin teyyarəsi yerli vaxtla seher saat 6:20-də havaya qalğışmış və 13 deqiqədən sonra radarlardan itmişdir. "Alman dağası" radiostansiyasının verdiyi xəbəre görə, layner Yava dənizinə düşmüşdür. Teyyarəde 189 sərnişin və heyət üzvü, o cümlədən bir uşaq deyinlikdə olmuşdur. Sağ qalan yoxdur.

"Sinxua" agentliyi İndoneziyanın neqliyyat naziri Barış Ervana istinadən xəber verir ki, Boengin pilotu qəzədan evel hava limanına qayitmaq üçün icazə istəmişdi.

"Röyter" agentliyinin məlumatına görə, axarış-xilasətə zamani "Lion Air"

aviasiya şirkətinə məxsus teyyarənin qalıqları və sərnişinlərin şəxsi eşyaları aşkar edilmişdir. Laynerin qalıqlarının 30-40 metr deyinlikdə olduğu bildirilir.

### Bolsonaru Braziliyada prezident seçkilərində qalib gəldi



İfrat sağıçı namizəd Jair Bolsonaru Braziliyada keçirilmiş prezident seçkilərinin ikinci turunda qəlebə qazanmışdır. Bu barədə ölkənin Ali Seçki Məhkəməsi məlumat vermişdir.

Seslər hesablanımdan sonra - Bolsonaru 51,3 faiz, onun rəqibi, solcu Zəhmətkeşlər Partiyasının namizədi Fernando Addad 44,87

faiz ses toplamışlar. Seçilmiş Prezident bəyan etmişdir ki, "biz birlikdə Braziliyinin təleyini dəyişdirəcəyik".

Xatırladıq ki, Jair Bolsonaru seçkiqabığı kampaniya zamanı homofob və irqçi ritorikadan istifadə etmiş, ölüm cəzasının bərpasına tərəfdar çıxmışdır.



Dünen seher Əfghanistanın paytaxtı Kabilde Müstəqil Seçki Komissiyasının ofisinin yanlığında partiyasın baş vermişdir. Neticədə bir polis əməkdaşı və bir dinc sakin həlak olmuş, beş nəfər mütəaliif dərəcəli xəsər almışdır. Bu barədə "TOLONews" telekanalı

nəhl xəber verir. Məlumatə görə, intiharçı-terrorçu 9-cu polis dairəsində yerləşən ofisin dehilihində özünü partlatmışdır. Zərərcəkənlərin hamisi seçki komissiyasının eməkdaşlarından.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti üzərindən görtürməmişdir.

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub

Ermenistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka orzında atəşkəs rejimini 29 dəfə pozub.

Müdafıə Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a bildirlərlə ki, Ermenistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Kōhneqlışlaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şixlər, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veyseli, Qobu Dilağarda, Qərvənd, Kürdər, həmçinin Goranboy, Tərəf, Ağdam, Xocavend və Füzuli rayonları ərazisində adıız yüksəkkiliklərdə yerləşən mövqelərində də ordumuzun mövqeləri atəşə məruz qalıb.

### Havanın temperaturu öten günlərlə müqayisədə yüksələcək



Azərbaycanda bugüne gözlənilən hava proqnozu açıqlanıb. Ekoçologiya və Təbiəvi Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentiñen AZERTAC-a verilən məlumatə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinə dayıxnə buludlu olacaq, yağmurşuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14°, gündüz 18-22°, Bakıda ise gecə 12-14°, gündüz 19-21° isti olacaq. Atmosfer tezyiqi normal və yüksək - 770 milimetr cüvə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, öktyabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərendədündə meteoheşəssəs insanlar üçün əsasən əlverişlidir.

Bölgələrdə hava şəraitinin əsasən yağmurşuz keçəcəyi proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 18-23°, dağlarında gecə 1-6°, gündüz 10-15° isti olacaqı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmurşuz keçəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 17-22° isti olacaq.

Yuxarı Qarabağ: Xankendi, Suşa, Xocəli, Xocavend, Qubadlı, Zəngilan, Ləçən, Kelbəcər, həmçinin Daşkesən-Gedəbəy ra-

yonlarında hava əsasən yağmurşuz keçəcək. Gecə və seher bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gence, Goranboy, Tərəf, Ağdam, Füzülə, Cəbrayıl rayonlarında hava əsasən yağmurşuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Şamaxı, Siyəzən, Şəbrən, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmurşuz keçəcək. Gecə və seher bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 4-9°, gündüz 15-20° isti, dağlarında gecə 0-3° isti, gündüz 8-13° isti olacaqı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingeçevir, Yevlax, Göygöl, Ağdaş, Kürdəmir, İmisi, Ağcabədi, Beyləqan, Sabirabad, Bileşəvr, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmurşuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 7-12°, gündüz 18-23° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında hava əsasən yağmurşuz keçəcək. Səhər dağlarında duman olacaq. Havanın temperaturu gecə 9-12°, gündüz 17-22° isti, dağlarında gecə 5-8°, gündüz 12-17° isti olacaq.

Qubaya və Qusara yağan qar heç bir fəsad törətməyib

**"Bakı Metropoliteni" QSC istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin satın alınması üzrə açıq tender elan edir**

Tender 4 (dörd) LOT üzrə keçirilir:

Tender istirakçuların təklifi edilir ki, öz tender təkliflərini möhürünlüs, imzalı şəkildə ikiqat zərflərdə yazılı suradıq təqdim etilsin.

Müqavilən yərincə yetirmək üçün tender istirakçıları lazımi maliyyə və texniki imkanları malik olmalıdır.

Tenderdə istirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə istirak haqqını gətəbə köçürüb sonra Azərbaycan döldündə tətib olunmuş asas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfi liküası 20-dən, (Əlaqələndirici şəxs: İlqar Qasimov telefon: 490-00-91) ala bilər.

LOT-1. Yük və minik avtomobil təkliflərinin satın alınması

LOT-2. Avtomobil, maşın və mexanizmlər üçün cihət hissələrinin satın alınması

LOT-3. Izolyasiya mallarının satın alınması

LOT-4. Borkütidicilərinin satın alınması

Istirak haqqı - LOT-1 - 400 manat

LOT-2 - 600 manat

LOT-3 - 500 manat

LOT-4 - 300 manat

Hesab: AZ98AZRT3805001944010268002

VÖEN: 9900006111

Bank: AZOR-TÜRK BANK ASC (Mərkəz filialı)

Kodu: 501361

M.H.: 012 433 63 65 (daxili: 230)

S.W.F.T: AZRTAZ22

Istirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiacılar tenderdə istirak etmek üçün aşağıdakı şəndləri təqdim etməlidirlər:

- tenderdə istirak etmək üçün yazılı müsələcə;

- tenderdə istirak haqqının ödənilməsi barədə bank sanadı;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra aza 60 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dövriyinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra aza 90 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər dair yeriň yetiriləməsi vaxtı keçmiş əhdətlərin olmaması haqqında müvafiq vergi organından arayış;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının keçmiş əhdətlərin olmaması haqqında müvafiq vergi organından arayış;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;

- iddiacının son bir ilədə fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunması;